



**Mətanət VAHİD**

Ötən əsrin sonları və əsrimizin əvvələri mədəni həyatın dinamikləşməsi, ənənələrin yeni tendensiyalara transformasiyası, digər sahələrdə olduğu kimi, ədəbiyyatşunaslıqda da paradigmaların dəyişilməsi, fəlsəfi, estetik baxışların və yeni ideyaların formallaşması sahəsində intensiv axtarışların zənginləşməsi ilə xarakterizə olunur. Müasir ədəbiyyatşunaslığın, bütövlükdə humanitar fikrin elə bir tarixi, nəzəri və günümüz üçün aktual olan problemi yoxdur ki, haqqında akademik İsa Həbibbəyli məqalələr; ədəbiyyat tariximizin böyük şəxsiyyətlərindən bəziləri haqqında monoqrafiya, eksəriyyəti barədə portret ocerklər yazmamış olsun. Bu mənada "Ədəbi şəxsiyyət və zaman" kitabı alimin çoxistiqamətli yaradıcı fəaliyyətinin bir kitablıq nümunəsi, kiçik bir modeli (əslində, kiçik deyə, 1068 səhifəlik) kimi çıxış edir.

Azərbaycan ədəbiyyatında klassik dövrən üzü bəri - Zamanın fövqündə olan, bütün dövr və mərhələlərdə aktuallığını saxlayan sənət adamları bu kitabdakı araşdırmların əsas obyektiñə çevirilir. Bədii düşüncənin bütün parametrlərə əsasən təhlilə cəlb olunduğu kitabdakı oçerklərin hər birində haqqında bəhs edilcək problemdən asılı olmayaraq, öncə sənətkarın bioqrafiyası əks olunur və onu yetişdirən zaman, mühit, ixtimai-siyasi şərait haqqında kiçik ştrixlərlə olsa da, təsəvvür formalasdırılır. Hər bir məqalədə ayrılıqda öz dövrü üçün sosial, iqtisadi, kulturoloji və ideoloji faktorlarla şərtlənmiş ədəbi mühitin mənzərəsini yaratmağa, bununla da bütövlükdə Azərbaycan ədəbiyyatının formalasdığı şərait və zəminlə bağlı aydın mənzərə canlandırmaya müvəffəq olunur.

Ödəbi təhlil və şərhlər həm də o halda dəyər kəsb edir ki, yarandığı zamanın nəbzini hiss etdirsin. "Ödəbi şəxsiyyət və zaman" toplusu ödəbiyyata mehz belə bir konseptual münasibət üzərində meydana gəlir: şəxsiyyəti yetişdirən zaman bütün ziddiyətləri ilə ödəbi təhlillər əsasında meydana çıxır. Nəticə etibarilə, kitabda haqqında bəhs olunan hər bir sənətkarın (xüsusən, klassik dövrə aid) öz zamanına qalib gəldiyinin, ödəbi şəxsiyyətin zaman-dan uca olduğunun, mahiyyəti ilə əbədiyyət qazandığının fərqliə varırıq.

Ölkemizde müstəqilliyin yaranması başqa sahələrlə yanaşı, özü ilə ədəbiyyat-şünaslıq məsələlərinə də obyektiv dəyərləndirmə meyarları ilə yanaşmaq ehtiyacı yaratdı. Tarixi-geosiyasi səbəblərdən ədəbiyyatın siyasi kontekstdə dəyərləndirildiyi sovet dövründə ədəbiyyatşunaslığımızda

# **Ədəbiyyatşünaslığımızın çağdaş problemləri ədəbi şəxsiyyət və zaman kontekstində**

yaranmış boşluqların qapanması uzun zaman və zöhmət tələb edən işdir. Lakin tövsiyə ki, əldə olunan söz azadlığı ilkin olaraq özü ilə bir xaos götirdi, yenə odəbi-mədəni prosesə yanaşmada vahid meyara əsaslanmaqdan daha çox birtərəfli münasibətlər üstünlük təşkil etdi. Əlbəttə, ayrı-ayrı tədqiqatçıların obyektiv münasibətləri sayısındə zamanla bütün daşlar yerinə oturulmaqdır.

Akademik Isa Həbibbəylinin Azərbaycan ədəbiyyatının klassik dövründən özü bu yana haqqında bəhs etmədiyi ədəbi şəxsiyyət, yəqin ki, az-az tapılar. Fərqli zaman koşimlərində ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcı fəaliyyətinin araşdırılması bütövlükdə ədəbi-nəzəri düşüncənin hərəkət dinamikasını şərtləndirir, dünəndən bu günə keçilib gələn yol, zaman və mühit kontekstindəki dəyişikliklər, inkişaf xətti haqqında geniş təsəvvür yaratmağa imkan verir. İ.Həbibbəylinin araşdırmaları hər şey haqqında yazmaq naminə yox, yazılanlar içindəki ən kiçik açıqları belə, qapatmaq üçün göstərilən çabadır.

"Müstəqillik qazandığımız illərdə bizdə yaradıcılığın mübahisə predmetinə çevrilmiş bir çox şəxsiyyətlərin əsərlərinin çağdaş dəyərlər kontekstində öz qiymətini alması prosesində bu yazıların əhəmiyyəti böyükdür... Ədəbiyyat tariximizin öyrənilməsi zamanı müəllif (İsa Həbibbəyli - M.V.) boşluqların üzərinə diqqət çəkir, hansı istiqamətlərdə problemlər mövcud olduğunu xüsusi vurğulayır". Filologiya elmləri dok-

toru Elnarə Akimovanın akademik Isa Həbibbəylinin fəaliyyəti haqqında bu fikirləri ümumi düşüncənin ruporu kimi çıxış edir. AMEA-nın Ədəbiyyat İnstitutuna rəhbər təyin edildiyi ilk gündən bu yana fəaliyyəti ilə seçilən əməkdaşlara, xüsusilə, gənc mütəxəssislərə şərait yaratması, perspektivli təkliflərə daim açıq olması kimi elə ədəbiyyatşunaslığımızdakı boşluqları səmərəli fəaliyyətlə qapataq çabası və bu yolda bütöv bir institutla çiycin-çiyinə fəaliyyəti Isa Həbibbəylinin alım və müəssisə rəhbəri kimi iki ilk baxışdan fərqli fəaliyyət istiqamətinin, əslində, bir-birini tamamladığından, bütövləşdiriyindən xəbər verir.

Gerçəklilikin obyektiv qanuna uyğunluq əsasında dəyişən amil kimi götürülməsi İsa Həbibbəylinin hər məqaləsində əsas meyara, metodologiyaya çevrilir. Akademik Nizami Cəfərovun "Ustad dərsləri" adlandırığı "Ədəbi şəxsiyyət və zaman" kitabında müəllifin əksər digər əsərlərində olduğu kimi, ədəbi irs və varislik məsələsi qabarıq nəzərə çarpir. Məsələn, müstəqillik dövrü müəlliflərindən bəhs edərkən onların hansı ədəbi zəmin üzərində yazış-yaratdıqlarını, daha öncəki sovet dövründə yazış-yaratmış sənətkarların novatorluq meyilləri ilə yanaşı, ənənəyə arxa çevirmədiklərini, sələflərin təcrübəsindən öyrənildiyini, qazanılanların zaman-zaman sonrakı ədəbi nəsillərə hansı şəkildə və səviyyədə ötürüldüyünü əyani şəkildə izləmək imkanına malik olur. Kitabın əsas möziyyəti, fikrimcə, ədəbiyyatımızın dünənindən bugününa qurulan körpünü canlandırması, klassiklərdən müasirlərimizə ötürülən ədəbi irsin inkişaf dinamikasını əks etdirməsidir.

Bu günlərdə akademik İsa Həbibbəyli-nin "Azərbaycan ədəbiyyatı: dövrloşdırma konsepsiyası və inkişaf mərhələləri" monografiyası çap olunub. İki il öncə "Osorləri"nin oncildiliyinin II cildi kimi çap olunmuş "Ədəbi şöxsiyyət və zaman" məqalələr toplusundakı tədqiqatlar da, əsasən müəllifin bu dövrloşdırma konsepsiyasına uyğun şəkildə fosillərə bölmənmişdir. Məqalələrin düzülüşündə ədəbiyyat tarixinin mərhələlərlə sıralanması prinsipi gözlənilir və hər yazda növbəti mərhələdə formalasın tendensiyaların səbəbləri, ədəbi-estetik amillər bu və ya digər dərəcədə şərh olunur. Bu baxımdan xüsusilə Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun haqqındaki ocerklər seçilir.


Bələdçi xarakterli giriş sözünü nəzərə almasaqlı, bütövlükdə 10 fəsildən ibarət olan "Ədəbi şəxsiyyət və zaman" kitabının ilk "Klassik ədəbiyyat" bölümündən başla- yaraq hər bir məqalə müzakirə müstəvisinə çıxarılan problemin qoyuluşuna, təhlil və şərhlərə həsr olunur, yekun qənaət və nəti- cələrlə bitkinləşir. Birinci fəslin "Nizami Gəncəvi: Azərbaycandan dünyaya" adlı ilk yazısında "İsgəndərin qılıncla fəth etdiyi ölkələri qələmle ram edən" mütəfəkkir şai- rin milli kimliyi məsələsi təhlil predmetinə çevirilir. Çünkü dil faktoruna istinad edərək "şeirin allahı"nın əksərən fars şairi hesab edilməsi bu arqumentin əksini dünyaya faktlarla sübut etməyi tələb edir. İsa Həbib- bəyli Nizaminin azərbaycanlı olduğu arqu- mentini 10 bənddə şərh etdiyi ədəbi və biografik faktlarla sistemləşdirir.

Azərbaycan ədəbiyyatşunaslığının el-mi-nəzəri təcrübəsindən çıxış edilərək, çağdaş problemlərə və onların həlli istiqamətində aparılmalı olan işlərə diqqət yönəldilən kitabdakı məqalələrin sonunda qeyd olunan tarixə əsasən, çoxunun yaxın 3-5, az bir qisminin isə uzağı, 10-12 ilə aid araşdırımlar olduğunu görürük. Qarşıya qoyulan problemlərin həllində düşüncənin müasirliyə köklənməsi aparıcı amilə çevrilir.

Sənətkar və zaman münasibətlərinə möhürünlə vuran, zamanın fövqündə duran Mirzə Fətəli Axundzadəyə kitabda iki məqalə həsr olunub. 200 illik yubileyi ilə əlaqədər "Xoş gördük, Mirzə Fətəli Axundzadə!" məqaləsində ədəbin imza atdığı bütün ilk lərlə yanaşı, həm də "kamil bir ədəbiyyat nəzəriyyəcisi" olması haqqında tezis sin növbəti məqalədə geniş və ətraflı şəkillər şəhər olunduğunu müşahidə edirik.

İsa Həbibbəyli ustadı akademik Məmməd Cəfər Cəfərovun xatirəsinə ithafəsi yazdığı "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "Nazim" ustad" məsələsinə yenidən baxış" məqaləsində ədəbiyyat nəzəriyyəsinin Azerbaycanда müstəqil və ardıcıl bir elm sahəsi kimi meydana çıxmasını ədibin həmin istiqamətdəki ədəbiyyatşunaslıq görüşlərinə görə, XX əsrənə bir qədər əvvələ çəkir.

M.F.Axundzadənin hörtərəfli yaradıcılığı bütün dövrlər üçün aktual, müxtəlif yönü müzakirə və mübahisələrə hər zaman açıq olan bir sahödir. Odur ki, öz dövründən başlayaraq günümüzədək haqqında nə qədər bəhs olunursa, fikirlərdə bit o qədər.



dər müxtəliflik, çoxsəslilik var. Adıçəkilən məqalədə M.F.Axundzadənin Füzuliya münasibətinə də aydınlıq gətirən müəllif onun mətnlərə münasibətində yalnız tənqidçiliyini deyil, həmçinin nəzəriyyəciliyi ni də qabardır. Ümumiyyətlə, bu günün ədəbi tənqidinə də nəzər yetirdiyimiz zaman fərqində olduğumuz kimi, nəzəri zəminə söykənməyən ədəbi tənqid özünü doğrulda bilmir. N.Çernışevskinin təbirinco desək, nəzəriyyəsi olmayan elmin tarixini xəyal belə etmək olmaz. İsa Həbibbəylinin təhlilləri göstərir ki, M.F.Axundzadənin bu vaxtadək əsasən ədəbi tənqidin predmetinə çevrilmiş məqalələrinin əsasında ədibin nəzəri bilgiləri və buna əsaslanan təhlilləri dururdu.

"Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri" və "Nazimi-ustad" məsələsinə yenidən baxış" məqaləsinin yəni və təqdirəşayın tərəfi həm də budur ki, müəllif M.F.Axundzadənin ədəbiyyatımızda ədəbi tənqidin banisi olması ilə yanaşı, ədəbiyyat nəzəriyyəsinin elmi əsasının onun adı, fəaliyyəti ilə bağlı olması faktını ilk dəfə olaraq geniş elmi müstəviyə gətirir, ayri-ayrı əsərlərinin ətraflı şəhri nəticəsində əldə etdiyi qənaətlərlə fikrini əsaslaşdırır və konkret münasibətini bildirir: "Mirzə Fətəli Axundzadə Azərbaycanda ədəbi tənqidin nəzəriyyəsini də yaratmışdır. O, ədəbi tənqidin də, tənqidin nəzəriyyəsinin də banisidir. Ədəbi tənqidin nəzəriyyəsinə dair görüşləri Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəciliyinin üzvi tərkib hissəsidir". Beləliklə, "Mirzə ağanın pyesləri haqqında kritika" məqaləsində "ədəbiyyat nəzəriyyəsinin müddəalarını" öks etdirən 8 bənddən ibarət mülahizələr, "Nəzm və nəşr haqqında" məqaləsində şeirşünashlıq məsələləri, nəzm ilə şeirin fərqləri, məzmunla formanın vəhdəti və s. bu kimi məsələləri ətraflı şəhər edən İsa Həbibbəyli M.F.Axundzadənin realizm, müəsirlilik, satira, roman və digər ədəbiyyat məsələləri ilə bağlı fikirlərini "bu gün üçün də məqbul sayılmağa layiq" hesab edir və ədəbin ədəbiyyat nəzəriyyəsi haqqındaki baxışlarının ayrıca bir tədqiqatın mövzusu ola biləcəyini vurgulayır. Akademikin kitabın giriş sözündəki "Böyük ədəbiyyat Zamana münasibətdə çox ciddi tərəf müqabilidir"

Qeyd etdiyimiz kimi, müstəqillik dövrü elm həyatımıza fikir pluralizmi ilə yanaşı,

özümüz ziddiyyotları və qayğıları ilə daxil oldu, bozın azad söz anlayışı yanlış yorumlanaraq, ədəbiyyatşunaslıqda xaos yaradı. Çünkü dövrün tolobi ilə ədəbiyyatımızın tarixinə yeni metodologiya ilə yanaşmağı bozın yanlış anlayıb, ifratə varanlar, mətnləri sonəti deyil, yalnız dövrü meyar alaraq tohil edənlər, osorlora və müəlliflərə malik olmadığı xüsusiyyətləri yükləyənlər tapıldı. "Ödəbiyyat tarixçiliyimin predmetini tarix təşkil etmədən, fənnin zorurotunu müasirlik dikti" edir. Ədəbi şəxsiyyətlər tarixinin əzaqlığından keçib məhz müasirlik işığında əsl miqyas və dəyər kəsb edir. Bu baxımdan müasirliyin özünü ədəbiyyat tarixçiliyi meyarları ilə qiymətləndirmək, müasirlər "müasirlik işığında" dəyər vermək daha çotnidir" (Tehran Olişanoglu). "Ədəbi şəxsiyyət və zaman" kitabında yer alan məqalələrdə osas diqqətən cəhətlərdən biri bütün ədəbiyyat hadisələrinin siyasi kontekstində - yaranlığı dövrün siyasi-tarihi gerçəkliliyini nəzərə almaqla, bütöv mödəniyyət kontekstində dəyərləndirilməsidir. Bu baxımdan Səməd Vurğun haqqındaki geniş məqalə də diqqəti xüsusi cəlb edir.


Kitabın "Çətin yollarda" fəsildəki ilk məqaləsində Səməd Vurğundan xalq şairi kimi bahs edən tədqiqatçı, növbəti məqalədə şairin həm də almış, akademik və ictimai xadim kimi fəaliyyətindən səhbat açır. Burada S. Vurğunun 1965-ci ildə çap olunmuş "Biblioqrafiya"nda onun 1957-ci ildə "Kommunist" qəzetində "Qasim boy Zakir haqqında" adlı ayrıca məqaləsinin çap edilməsinə dair verilmiş məlumatın yanlış olduğu barədə biliyi verilməklə yanaşı, şairin həmin araşdırmasının əlyazması ilk dəfə olaraq oxucuların diqqətinə çatdırılır. Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçiləri və birinci akademiklərinin seçilən prosesinin tarixçisinin geniş təsvili ilə şöhrət edildiyi məqalədə S. Vurğun da daxil olmaqla ilk akademiklərimizin siyahısı tam olaraq verilir. Görünən mənzərədən İsa Həbibbəyli belə bir qənaət hasil edir: "Hansi bucaq altında baxsaq, Azərbaycan SSR Elmlər Akademiyasının ilk akademiklərinin sıralarında heç bir təsadüfi şəxsin olmadığını görmək mümkündür. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Teymur Quliyevin 27 mart 1945-ci il tarixinde təsdiq etdiyi Akademiyanın ilk təsisçilərinin tərkibinə daxil olanlardan 6 nöfəri Stalin mükafatı laureati, əksəriyyəti əməkdar elm xadimi, yaxud əməkdar incəsənət xadimi fəxri adlarına malik olan şəxsiyyətlər idilər. Səməd Vurğun və Mırzə İbrahimov istisna olmaqla Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərinin hamisi müxtəlif elm sahələri üzrə elmlər doktoru, professor elmə dərəcəsinə malik idilər". Buradakı məsələlərə münasibətdə də yeno zaman konteksti əhəmiyyətli rol oynayır.

Geniş oxucu auditoriyasına daha çox xalq şairi kimi məlum olan Səməd Vurğunun akademik fəaliyyəti en kiçik detallarına qədər görüntülənir. Müəllif belə bir qənaətini ifadə edir ki, çoxtərəflü fəaliyyəti ərzində ədib hər zaman "prinsipiqliq və vətəndaşlıq" kimi mühüm xarakterik cəhətinə sadıq qəhr. Azərbaycanlıq ideyasını bütün yaradıcılığı ilə möhkəmləndirən Səməd Vurğun ədəbiyyatşunas kimi öz dövrünün ədəbi prosesinin tarixi ənənələr zəminində tədqiq edilməsi torəfdarı idi. Onun akademik seçil-

məsini sosial statusu ilə əlaqələndirənlərin əsaslandırılmış mülahizələrinin okşino olaraq, İsa Həbibbəyli seçim prosesini geniş və ətraflı şəkildə şöhrət edir və əsaslandırır. S. Vurğundan dövrün humanitar fikrini istiqamət verən əlim kimi bahs edir.

2015-ci ildə yazılmış məqalədə bütün bu məsələlərə bu dərəcədə həssaslıqla yanaşılması tösadüfi deyil. Ocerk müştəqillik illərində böyük şairin kölgəsini qılınclayan, bozın uydurma və böhtən, bozın sırtımda xarakterli bayanatlara tutarlı cavab kimi görünür. Bu məqalədə İsa müəllim heç kimlə polemikaya girmir, kimsonın ittihamlarına cavab vermir, bununla belə, faktlar deyilməli olam deyir.

"Ədəbi şəxsiyyət və zaman" kitabı universal ədəbiyyatşunaslıq toplusudur. Burada ədəbiyyat məsələlərinə yanaşmadı yeri, məqamı geldikən nəzəri münasibət sorgulonur. Müəllif hələ də mübahisə predmeti olan masalalərə əminliklə münasibət bildirir və əlö arqumentlərlə mülahizələrini təsdiqləyir ki, mübahisəyə yer qalmır, sonlanır, yekun qənaət əldə olunması üçün şərait yaranır.



**AN  
ADEMİYASI**

Məsolon, bir əsrənən artıqdır ki, yazılmış "Əli və Nino" romanı müştəqillik illərində Azərbaycan ədəbiyyatında böyük şöhrət qazandı və müəllifinin kimliyi məsəlesi bəzi mütəxəssislər tərəfindən təsdiqlənsə də, müzakirə və mübahisələr hələ də davam etməkdədir. İsa Həbibbəyli "Məhəmməd Əsəd boy dəniz" və Orxan Aras" məqaləsində Qurban Səidin Yusif Vəzir Çəmənzəminli, yoxsa Məhəmməd Əsəd boy olması ilə bağlı müzakirədə ikincinin müəllifliyi faktını qəbul edir və təsdiqləyir. Qurban Səidin bioqrafiyası haqqında yiğəcən məlumat verən müəllif yazıcının tədqiqatçılarından Almaniyada yaşayan həmyerlimiz Orxan Arasın "Məhəmməd Əsəd boyın həyatı və publisistikası" mövzusunda dissertasiyasından bahs edərək tədqiqat işini yüksək qiymətləndirir. Orxan Arasın Qurban Səidin əsərlərini orijinaldan - almanca oxumasını mətnlərin elmī dəyərləndirilməsi baxımdan əhəmiyyətli faktor kimi vurgulayır, ayrı-ayrı məqalələrinin Qurban Səidşünaslıqda yeni səhifələr açdığını qeyd edir. Sonda "Əli və Nino" müəllifinin kimliyi məsələsi ətrafında bir sonuca vərməyan mübahisə və müzakirələri nəzərdə tutan akademik belə bir qənaətini bölüşür: "Görkəmlı yazıçımız Yusif Vəzir Çəmənzəminli kimi, böyük ədəbiyimiz Məhəmməd Əsəd boy üçün də "Əli

və Nino" romanı yeganə halidən anıl deyirdir. "Əli və Nino" suz da Məhəmməd Əsəd boy XX əsrin dahi azərbaycanlılarından biri sayıla bilər".

Yaxud Azərbaycan ədəbiyyatında postmodernizm mövcudluğu ilə bağlı bu gün də konkret bir sikə golinməsə də, akademik K. Abdullənin elini və bədiyi yaradıcılığından bahs edərək İ. Həbibbəyli heç bir torəddüdə yer qoymur. "Torəddüd etmədən demək olar ki, Kamal Abdulla Azərbaycan postmodernizm ədəbiyyatının yaradıcısidir. "Yarımçıq olyazma" milli postmodernist ədəbiyyatın teməl şərtlərini oks etdiro biləcək əhəmiyyətli və bədiyi cəhdədən yetkin nümunəsidir".

Yeri gölmüşən, xalq yazıçısı Kamal Abdulla "Bermud üçbucağı" esesində bir romandan bahs edərək yazar: "Inسان üçün on vacib olan, amma on vacib olan elə budur: minnətdar olmayı bacarmaq". Müəllisin minnətdarlıq duyusunun vacibiyini xüsusi vurgulamaq üçün iki dəfə tokrularası diqqəti cəlb edir. Hoqiqətən də, minnətdar olmayı bacarmayan insan da nankorluq baş qaldırır, bütün yaxşılıqları qarşidakının borcu kimi qəbul edir. İsa müəllimin yazılardında, çıxışlarında hər zaman vaxtıla ona edilmiş ən kiçik yaxşılıqları belə, minnətdarlıq duyusunu ilə xatırladığının şahidi olmuşam. Bu günlərdə institutun elini şura vügüncəndə akademik Əziz Mirohəmodovun ona qarşı jesti haqqında qazandıqlarının on dəyərləsi kimi bahs etmiş, məqalələrdə yeri goldikən müxtəlif alımların ona yaxşılıqlarını xatırlaması imkan verir ki. İsa Həbibbəyli haqqında minnətdar olmayı bacaran insan kimi bahs edək. Onun özü də rəhbərlik etdiyi institutda sifə elmi, ədəbi fəaliyyətini dəyərləndirdiyi işçilərinə etdiyi yaxşılıqlara görə minnətdarlıq ünvanidır. Bəzən insanlar minnətdarlıq duyusuna müxtəlif çırın adlar da qoya bilirlər. Amma on dərüst münəsif insanın vicdanıdır. İsa Həbibbəyli AMEA Ədəbiyyat İnstitutunun direktoru olaraq, hər bir tədqiqatçı alının içində gördüyü işığı, bacanq və qabiliyyətləri dəyərləndirib həmin istiqamətdəki inkişafı üçün şərait yaratdığı kimi, elmi tədqiqatlarında da uzun illər boyunca diqqətlərdən kənardan qalan, mübahisə doğuran məqamlara aydınlıq getirməyə çalışır. Beləliklə, "Ədəbi şəxsiyyət və zaman" toplusunu əhatə edən mətnlər nəticə etibarilə, xüsusi dən (fördən) ümumiyyət doğru ədəbiyyatşunaslıq problemlərimizin həllinə yönəlir. Bu kitab "Yazıçı zamanı" düşündürən və qabaqlayan böyük ideallar səviyyəsinə çatıqdə ədəbi şəxsiyyətə çevrilir" aforizmləşmiş fikrinin inikası kimi eksini təpər.

"Ədəbi şəxsiyyət və zaman" kitabının nümunəsində İsa Həbibbəylinin ədəbiyyat və mətbuat tariximiz, ədəbiyyat nezəriyyəsi haqqındaki araşdırmaları, çağdaş ədəbi prosesin aparıcı simaları haqqında ədəbi-təqnidə yazıları onun yaradıcılığının əhatə genişliyi və tədqiqat üsulları barədə aydın fikir formalasdır. Akademikin xarakterik yaradıcılıq xüsusiyyətlərini əks etdirən zəngin mütləcə vərdişi, ədəbi prosesi hərtərəflü izləmek meyli, ictimai fikrə, ədəbiyyatın milli-mənəvi səciyyə daşıyan problemlərinə müsəbətindəkə təessübkeşliyi, vətəndaşlıq mövqeyi, ədəbi faktların təhlil və şorhlerindəki dəqiqlik, sərrastlıq kimi keyfiyyətlərin fonunda özünün ədəbi şəxsiyyəti aydın görünür.